

Azərbaycanın zəfəri dünya mediasında

“Bakı bölgəni geri qaytaracağını hər zaman deyirdi”

44 gün dünyanın diqqəti Qafqa-za, daha dəqiq desək, Qaraba-ğası, Azərbaycanın işgal altında olan torpaqlarını azad etmək üçün başlatdığı azadlıq mühari-bəsinə yönəldi. 44 gün ərzində dünya mediası işgal altında olan torpaqların azad edilməsi istiqamətində aparılan mühari-bəni obyektiv işıqlandırırsa da, bir çox hallarda qərəzli formada oxocularına çatdırırlar, alınan müsahibələri verməyə cürət et-meyənlər də oldu.

Şübhəsiz ki, ən önemli olan bu 44 gündə Azərbaycan hakimiyətinin apardığı açıq media siyaseti oldu. Azərbaycan Prezidenti İlham Əliyev də bu günler ərzində dünyanın en nüfuzlu media orqanlarına müsahibələr verdi, onların bütün suallarını cavablandırırdı. Bəzən qərəzli, ermənipərest mövqeli suallar verib dövlət başçısını özündən çıxarmağa çalışsalar da, Əli Baş Komandan tutarlı cavabları ile onları yerində oturtmağa müvəffəq oldu. Ermeni təbliğat maşını ümid edirdi ki, 90-cı illərdə olduğu kimi, indi də Azərbaycana qarşı çırkın informasiya müharibəsi uğur qazanacaq. Dünya, nəhayət başa düşdü ki, Azərbaycanın apardığı müharibə haqqı müharibəsidir. Beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq öz ərazilərini azad edir. Dünya birliliyi həm də, işgalçı Ermənistannın əsl simasını gördü. Dinc şəhərlərin bombardlanması, insanların gecə yatdıqları yerde hədəf alınmasını vandalizm kimi qıymətləndirdilər.

Beləliklə, son günler dünya mediasında dərc olunan materiallara, müharibənin yekunlarına nəzər salaq. Bu məqalələrdə Azərbaycan Ordusunun bir daha dünyanın 50-ən güclülərindən biri olduğu əsas xətt kimi keçir. Məsələn, dünyaca məşhur "CNN" də dərc olunan "Bakı bölgəni gec-tez geri qaytaracağını hər zaman deyir-di" başlıqlı məqalede bildirilir ki, Ermənistənən baş naziri Nikol Paşinyanın ağır qərar verdiyini bəyan edib: "O, Azərbaycan və Rusiya liderləri ilə Dağlıq Qarabağda müharibənin dayandırılmasına dair bəyanata imza atlığıını söyləyib. Azərbaycan Paşinyanın bu açıqlamasından bir neçə saat öncə strateji əhəmiyyət kəsb edən Şuşa şəhərini əle keçirdiyini açıqlamışdı. Halbuki, Ermənistənən baş naziri noyabrın 9-da Şuşa uğrunda döyüşlərin bitmədiyini demişdi. Son açıqlamasında isə bildirib ki, mən bu qərarı herbi vəziyyətin dərin-dən təhlili nəticəsində qəbul etmişəm. Bu qərar mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğunu verilib". Məqalədə dəha sonra azad edilən Şuşaya yer ayılır: "Xatırladaq ki, İlham Əliyev noyabrın 8-də Azərbaycan Ordusunun Şuşa şəhərini azad etdiyini açıqlamışdı. Bəziləri bu şəhəri dini nöqtəyi-nəzərdən mühüm əhəmiyyət kəsb etdiyinə görə "Dağlıq Qarabağın Yeruşelimi" adlandırır. Azərbaycan Müdafiə Nazirliyi artıq noyabrın 9-də Azərbaycan bayrağının Şuşada dalğalandığını göstərən video yayıb. Bu o deməkdir ki, Azərbaycan hərbçiləri Stepanakertdən (Xankəndi) bir neçə mil məsafədədir".

Fransanın **"LesEchos.fr"** nəşri yazarı, 6 həftəlik ölümcül döyüslərdən sonra Azərbaycanın hərbi qəlebəsi təsdiqləndi: "Ermənistanla Azərbaycan arasında çəşənbə axşamına keçən gecə Rusyanın vasitəciliyiylə imzalanmış saziş 6 həftəlik ölümcül döyüslərdən sonra Azərbaycanın



hərbi qələbəsini təsdiqləyir. Bu qərar Ermenistanda, xüsusən də Yerevanda minlərlə insanın hiddetinə səbəb olub və onları küçələre axışıblar. Dağlıq Qarabağda erməni separatçıları ilə Azərbaycan Ordusunu arasında son 30 ilin ən qanlı döyüşləri sentyabrın sonunda başlamışdı. Razılışma Azərbaycan Silahlı Qüvvələrinin separatçıların "paytaxtı" sayılan Stepanakertin (Xankəndi) 15 kilometrliyində yerləşən, strateji ehəmiyyətə malik Şuşa şəhərini əle keçirməsindən sonra imzalanıb. Separatçı rejimin mehz Şuşanı itirməsi, mühəribənin dönüş nöqtəsi hesab edilir". Məqalədə, imzalanan sazişin Ermənistandan üçün ağırlı qərar olduğu bildirilir: "Qərar həqiqətən də Ermənistanda xalqın qəzəbinə səbəb olub. Bəyanatın açıqlanmasından dərhal sonra Yerevanda minlərlə qəzəbli nümayişçi hökumət binasının etrafına toplaşıb, yüz nəfərə yaxın insan binaya daxil olub, şüşələri sindirib, otaqları dağdırıb. Eyni taleni parlament binası da yaşayıb. Beləliklə, Azərbaycan, 1990-ci illərin əvvellərində başlamış və 30 min insanların ölümüne səbəb olmuş mühəribə neticəsində özünü de-faktō "müstəqil" elan etmiş Dağlıq Qarabağa nəzarəti yenidən ələ alıb".

Yeri gəlmışkən, Azərbaycanın haqqı iş qardaş Türkiyənin mediasında düz 44 gün işıqlandırıldı və inди de işıqlandırılır. Hə gün onlara məqalə, reportaj və informasiyalar dərc edilir. Siyaset meydanında olsuğu qədər informasiya müharibəsinə də qardaş Türkiyə Azərbaycana dəstək verdi. Gerçekləri bütün dünyaya çatdırımaq üçün 44 gün boyunca bütün hadisələri anbaan doğru və obyektiv paylaşan türk mətbuatının eməvi danılmazdır.

Onlardan bir neçəsinə nəzər salaq Məsələn, Türkiyənin ən böyük qəzetlərindən biri olan **"Milliyet"** məsələnin Naxçıvan tərəfinə toxunub. Bununla bağlı yazı dərc edən qəzet Türkiye ilə Azerbaycan arasında quru yolu ilə, Naxçıvan vasitəsi lə birbaşa əlaqə qurulacağı bildirilib. Yaxşıda, bunun Türk dünyası üçün müüm addım olduğu vurğulanıb. **"Anadolu"** agentliyi atəşkəs elan olunduqdan sonra sığınacaqlarda qalan Tərtər əhalisinin evlərinə qayıtdığı haqda xəbər hazırlayıib. Xəbərdə Tərtər sakinləri ilə müsahibələrə də yer verilib. Türkiyənin aparıcı qəzet **"Hürriyət"**də yayımlanan "Rusiyانın planı" adlı yazıda rus və türk qoşunlarının Qarabağdakı vəzifelerinin ne olacağından bahs edilib. **"CNN Türk"** öz internet say-

tündan vətəndaşlara Xocalı qətlamı və Qarabağın böyük şəhərləri olan Şuşa və Xankəndinin coğrafi mövqeyi, tarixi haqqında məlumat verib. Kifayet qədər jurnalist sayı ilə Gənce və Bərdə hadisələrini də canlı formada yayımlayan, müxtəlif reportajlar hazırlayan türk mediası operativliyini bir daha sübut etdi.

Yeri gəlmışkən, **"The Washington Post"** qəzətində Robin Dikson 44 günlük müharibəni analiz edib, dron zerbələrinin Azərbaycana böyük üstünlük qazandırdığını yazıb. Müəllifin fikrincə, bu faktor həm də heyətsiz hücum dronlarının döyüş səhnələrini necə transformasiya etdiyini göstərdi. "Dronlar kiçik ölkələrə taktiki aviasiyaya ucuz çıxış verir... opponentin tankları və havadan müdafiə sistemləri kimi daha bahalı avadanlığını dağıtmak imkanı yaradır", - deyə hərbi təhlilçi Maykl Kofmanın fikirlərini qabardır: "Dağlıq Qarabağ münaqişəsi bir neçə ayın içinde kiçik və nisbətən ucuz hücum dronlarının vaxtilə quru döyüşləri və ənənəvi hava qüvvələrinin üstünlük təşkil etdiyi münaqişələrin miqyasını necə dəyişirdiyini göstərdi". Beynəlxalq Strateji Araşdırımlar İnstitutundan Frans-Stefan Geydi isə düşünür ki, tank və zirehli texnika kimi ənənəvi hərbi avadanlıq köhnəlməyəcək. Amma Dağlıq Qarabağ münaqişəsi digər silahlar və yaxşı təlim görmüş quru qüvvələri ilə yanaşı, silahlı dronlardan istifadənin "getdikcə artan əhəmiyyətini" göstərdi. **"BBC"**nın portalında rusiyalı təhlilçi Aleksandr Qabuyev ateşkəs razılaşmasının Rusiya üçün yaratdığı risklərə toxunur. Müəllifin fikrincə, Rusiya sülhmeramlılarının yerləşdirilməsi üzrə razılışmanın müddəti beş ildən sonra bitecək və Azərbaycanla Ermənistan hərbçilərin çıxarılmasını tələb ede bilərlər.

"Münaqışının həlline vasitəçilik imkanı çox məhdud görünür. Her iki tərəfin emosiyalarını, status kvonun leşvini nəzərə alsaq, Baki ilə Yerevanı nəyəse razı salmaq qeyri-mümkün missiyaya bənzəyir", - müəllif yazar və bu məqamda Moskva ABŞ və Avropanın əməkdaşlığının lazımlığını vurğulayır.

"Rusyanın Dağılıq Qarabağda vasitəciliyi Avropa İttifaqının (Al) məğlubiyətidir". Bunu isə "**Politico**" dərgisində Niku Popesku yazır.

Müellif qeyd edir ki, Aİ regionda strategiyasını nəzərdən keçirməyincə, başqalarının iş başına keçməsini müşahidə etməli olacaq. Rusyanın vasitəcilik etdiyi razılılaşma isə on il önce münaqışə tərəflərinin beynəlxalq ictimaiyyətə razılaşdırıldığı Madrid prinsiplerini vada salır.

"Ösas fərq ondadır ki, bunu diplomatlar və siyasetçilər deyil, hərbi qüvvə həyata keçirir", - müəllif yazar və durumun hər iki tərəf üçün qəlizləşdiyini vurğulayır. **"Bloomberg"** agentliyinin təhlilçisi Leonid Berşidski isə düşünür ki, Əliyevin Qarabağda hərbi yolla həlli seçməsi Vladimir Putin üçün itkidir. O yazar ki, Rusyanın bölgəyə sülhməramlı yerləşdirməsi Ermənistanın alçaldıcı məğlubiyyətinin qarşısını ala bilmədi: "Bir tərəfdən, Putinin Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı etirazlar yaratmaq üçün məsələyə gec müdaxilə etdiyi düşünülür. Erkən müdaxilə Yerevana açıq, birtərəfli dəstək kimi de yozula bilərdi. Rusiya tərəflərdən heç birini açıq dəstəkləməmək mövqeyi tutdu". Müəllif qeyd edir ki, istənilən halda Ermənistanın Rusyanın orbitində qalmaq həvesi sönəcək. Axi Yerevan Rusyanın başçılıq etdiyi bir sıra qurumlarda təmsil olunur. Ermənilər bu əlaqələrin dəyərini sorğulayırlar.

Məqalədə Rusyanın postsovət məkanında nüfuzuna zərbə dəyidi, Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bir fikrin hətta rusiyalı həmkarı Vladimir Putini bele qorxutmalı olduğu vurgulanır. "Azərbaycan xalqı dəfələrlə vasisəçilərindən və bəzi beynəlxalq təşkilatların liderlərindən eşidib ki, bu münaqışının hərbi yolla həlli yoxdur. Mən dedim ki, bu tezislə razı deyiləm və haqlı çıxdım", - Prezident Əliyev devirdi.

Təhlilçi qeyd edir ki, hərbi həllin mümkünülüyü postsovət məkanında dondurulmuş münaqışların hamısında, ləp birinci, Ukrayna münaqışında balansı poza bilərlər.

Azer NURİYEV